

# Kamran Məmmədovun o gecə səsi içində boğuldu, Xocalıdakı körpələr kimi...

Qarabağın qanlı-qadali illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündə silinib yaddaşlarda daşlaşan Xocalı 26 ildir ki, nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta "dünyanın o başına kim səpələnən" soydaşlarımızın dilinin əzberinə, nənələrin ağrı-bayatısına çevrilib.

Doğma yurd yerlərindən perik düşüb respublikanın eksər bölgələrinə səpələnmiş xocalılıqlar əsasən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışlar. "Xocalı Soyqırımıni Tanıtma" İctimai Birliyi Gəncə şöbəsinin rəhbəri, Xocalı rayon səhiyyə şöbəsinin müdürü Aqil Məmmədovun da ata-anası, qardaş-bacısı o dəhşətli günlerdən "salamat" çıxanlardan olub. Həmin gecənin müsibətlərini 80 yaşlı atası Kamran Məmmədov yaddaşında və dərdli-niskilli sinəsində, qəmli baxışlarında yeni nəslə çatdırır. Doğulduğu Kosalar kəndinin cəsur, qorxmaz döyüşçüləri haqqında yazılımamış, oxunmamış bir "qardaşdan" başlıdı: "Xocalının inzibati təşkilatları, dövlət strukturları Goranboy rayonunun düşmənle üzbüüz olan Ağcakənd qəsəbəsində yerləşir. Ona görə də xocalılılar bu qəsəbəni rayon mərkəzi kimi tanıyırlar. Yurdum yağmalananların bir qismi Göygöl rayonunun Hacımelik qəsəbəsi ərazisində yeni salınan yerdə və Abşeron rayonundakı "Gənclik şəhərciyi" məhəlləsində məskunlaşıb".

Aqil Məmmədov dünyaya göz açdığı Kosalar kəndinin insanların o müsibətlərdə nələr yaşadığını sözlə ifadə etməyə çalışdı: "Körpelek beşiyim, uşaqlığım və gəncliyimi keçirdiyim Kosalar Qırqxız dağının qoynunda yerləşib, Xankəndi şəhərindən 14 km şimal-qərbədə, Şuşa ve Laçının ərazisi ilə həmsərhəd olub. Tarixi mənbələrdən və araşdırılardan məlumdu ki, təmeli təxminən 1650-ci ildən qoyulmuş Kosalar 6 yaşayı məskəni birləşdirən kənddir. Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən, Qaragav kəndləri tarixən qəhrəman igidlər məskəni kimi tanınıb. 1904-1905-ci illərdə erməni quldurları Qarabağda milli münaqişə yaratdıqları zaman Kosalara da dəfələrlə hücum ediblər. Lakin Kosaların Qaçaq Mahmud, Avdıl Hüseyn, Ağa Əli, Rza, Pənah, Mirzalı, Qasım, Həbib, Tağı, Məşədi Cavad kimi qeyrətli oğulları öz yurdularını qoruyaraq düşmənə mərdliklə sine gəribler. Kosalar da repressiya dalğasından kəndə qalmayıb. 25 nəfər repressiya qurbanı olub. Onların taleyi barədə heç bir məlumat yoxdur. 122 nəfər Böyük Vətən məharibəsinə yollanmış, onlardan 71-i ölmüş, 51 nəfəri isə Vətənə əlil və yaralı dönmüşdür".

1992-ci ilin may ayının 9-da erməni quldurları tərəfindən işgal edilən Kosalar 383 ailədən (1380



nəfərdən) ibarət idi. Sovetliyin ərazisindəki kəndlərin işgala qədər 3 orta, 1 ibtidai məktəbi, 2 mədəniyyət evi, 1 tarix-diyarşunaslıq muzeyi, 8 klubu, 14 kitabxanası, 1 həkim ambulatoriyası, 5 feldşer-məma məntəqəsi və digər sosial obyektləri, eləcə də rabitə, poçt şöbəsi, 2 tikiş, 1 cihazqayırma, ayaq-qabı, xalça kombinatının 3 toxuculuq, 1 oyuncaq seksi var idi. Birinci Qarabağ mühərabəsi başlanğıdan Kosalar uğrunda gedən döyüşlərdə erməni quldurları həmişə layiqli cavablarını almışlar. Bu döyüşlərdə Kosaların igidləri də qəhrəmanlıqla şəhid oldu. Kosaların 2 nəfər Milli Qəhrəmanı (birinə bu fəxri ad ölümündən sonra verilib), 1 nəfər "Azərbaycan Bayrağı" ordəni, 4 nəfər "İgidliyə görə" medallı ilə təltif edilmiş oğulları, 21 şəhid ailəsi, 49 Qarabağ əlili var.

Kosalar kəndinin aqsaqqallarından biri də Kamran Məmmədovdur. 1940-ci il may ayının 9-da Kosalarda anadan olub. Uşaq vaxtlarından əmeye alışmış, Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirib, kolxozda təsərrüfat briqadırı kimi çalışıb. Kamran Məmmədovun sənəsi yurd dağlıdır. Dağlar qoynunda yerləşən Kosalar kəndinin ictimai-siyasi həyatında feallıq göstərən, xeyir-şər işlərində yaxından iştirak edən Kamran Məmmədov Qarabağ mühərabəsi zamanı elobanın müdafiəsində dayanın kənd igidlərinin sırasında olub.

Hədisələr baş verən gecəsi Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevlə son telefon əlaqəsi olan Kamran Məmmədovun 4 oğlu, 1 qızı var. Vətənin keşiyində duran və qayğısını çəkən oğlanları - Kamil Məmmədov II qrup Qarabağ əlliidir. Mühərabə veterani, "Tərəqqi" medalı ilə təltif edilən, "Xocalı Soyqırımıni Tanıtma" İctimai Birliyi Gəncə şöbəsinin sədri Aqil Məmmədov Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Nəsimi Məmmədov Dövlət İmtahan Mərkəzi Gəncə Regional bölməsinin sədri, Ehtiram Məmmədov isə diş texnikidir.

Kamran kişi danışdıqca xəyalıları dolaşır. Birtəhər yaddasını bərpa edib deyir ki, Xocalının mühəsirə illərindən Kosalar kənd məktəbində qərargah yaradılmışdı. Xocalı odlara qalanın gecə o da qərargahda olub. Hava telefonunda Qarabağın igid, cəsür oğlu, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin səsini eşidir: "Haray çəkir-

di, Xocalıya kömək istəyirdi. Gecə saat 12-ni keçmişdi. O, Xocalının od tutub yandığını bildirir, hücumun qarşısını kəsmək və ləngitmək üçün Həsənabadla Xankəndinin hədəfə alınmasını istəyirdi. Canhəsən postunda bir topla, qrad qurğusu var idi. O gecə Əlif Hacıyevin hava telefonu ilə "sizdən də bize kömək olmadı..." - harayı Ağsu aşırımindəki milis postunda da eşidilmişdi. Qəhrəman, ığid komandırın sonuncu kəlmələri də Xocalıya kömək göstərilməməsini təsdiqləyirdi. Xocalı təkənmiş, yerdən-göydən əli üzülmüş xocalılılar kimi, o gecə sonuncu harayıni eșitirdi Əlif Hacıyevin səsində, təessüf ki, susduruldu..."

Xocalı müsibətlərindən "salamat" çıxan Xalidə və qardaşı Rauf Qəmbərovlar olublar. Xalidə Qəmbərova ilə Xocalının tarixini özündə eks etdirən Yaloba kənd tarix-diyarşunaslıq muzeyində görüşdü. Dərd insanı tez dilləndirər, amma bir nəslin yadigarı olan Xalidə Qəmbərova sanki susmağı ilə anlatmağa çalışıdı gördüyü, yaşıdıği, çəkdiyi müsibətləri. Bir ayın gəlini olan Xalidə xanım-xatınlıq günlərini əlindən alan o müdhiş gecədən salamat çıxmışına nəinki sevinir, əksinə, yurdudağılan, ocağı sənən xocalılırlardan danışmağın əzabını yaşayır. Bəzi məqamları ona xatırladın Yaloba kənd tarix-diyarşunaslıq muzeyinin direktoru Tofiq Məmmədov divardakı şəkilləri bir-bir göstərək izahat verir: "Bu, yeddi nəfərini bir gecədə itirmiş ailənin başçısı Qəmbərov Qarsalan Gəray oğludur. 1941-ci ildə Xocalının Kosalar kəndində anadan olmuşdu. Onun necə vətənpərvər olmasına yalnız Xocalı sakınları deyil, Xankəndidə erməni yaraqları da yaxşı bilirdi. Məktəb yaşılı nəvələri ilə birlikdə qətə yetirilən Qəmbərova Validə Boran qızı onun ömür-gün yoldaşı idi. 50 yaşında erməni güləsine tuş gəldi. Qəmbərov Nadir Qarsalan oğlu da 1972-ci ildə Xankəndidə doğulmuşdu. Oradakı N.Gəncəvi adına orta məktəbin IX sinifində oxuyanda, yəni, 1988-ci ildə Xankəndidə ermənilərin "miatsum" deyib qışıraraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə nümayişlər keçirəndə dəfələrlə daşnakların hücumuna məruz qalmışdı. Həmin ilin sentyabrında - azərbaycanlılarının Xankəndidə vəziyyətlərinin ağırlaşlığı günlərdə

onların da ailəsi Xocalıya pənah gətirmişdi. Nadirin böyük qardaşı Səfər isə 1963-cü ildə Xankəndidə anadan olmuşdu. Taleyinə Xocalının 25 fevral 1992-ci il müsibəti yazılınlardan oldu. O gecə Səfər, həyat yoldaşı və iki balasını (1983-cü il təvəllüdü Esmira və 7 yaşlı Emin) ilə erməni vandalizmin qurbanına çevrildiler".

Xocalının başı üzərini qara bulud alanda Səfər qardaşı Raufa döyüşən batalyonun sıralarında idi. Ermənilərin Meşəlidən çıxarılmamasında və digər əməliyyatlarda fədakarlıq göstərmişdi. Qanıçən daşnaklar Səfərin iki balasını və həyat yoldaşı Mətanəti üreyində vurmusdular. Bir nəslin yeddi üzvü beləcə getdi...

Qarsalan Qəmbərovun yegane oğul yadigarı Raufdur. O faciəli günləri Rauf da xatırlaya bilmir. Dəhşətli günlərdə itirdiyi əzizləri və doğmalarının müsibətlərini dilə getirməyi bacarmasa da, deyir ki, bir gecənin içində hamımız pərən-pərən düşdük. Bilmirdik ki, kim hərada qalıb. Anam və gəlinimiz ağır yaralı idi. Onlara heç cür kömək göstərə bilmədiyim məni hələ də yandırır. Ailənin daha bir şəhid üzvü - Qəmbərova Metanət Hacı qızı Xocalıya Naxçıvandan gəlin köçmüdü. Qarabağ adət-ənənesi ile toyları çalınanda ağlına da getirməzdik ki, onun ailəcanlı olduğundan, qohum-qonşularla tezliklə qaynayıb-qarışmasından, onu doğmaları kimi çox istəmələrindən daha çox müsibətindən, amansızcasına qətle yetirilməsindən danişılacaq. İki balası və həyat yoldaşını qəfil itirəcəyinə inanmırı...

Xocalının o gecə susdurulmuş harayalarının son zamanlar kifayət qədər eşidilməsi bir daha göstərir ki, dünya ictimaiyyəti bu haqsızlıqla həmişə barışa bilməzdi. Azərbaycanın regionda söz sahibinə əvvilmesi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin süh danışçıları, beynəlxalq norma və prinsiplər əsasında öz həllini tapması üçün göstərdiyi konstruktiv mövqənin bir sıra beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən dəstək alması, "Xocalıya ədalət!" kampaniyasının daha geniş arenada keçirilməsi Qarabağın aranlı-dağlı əllərinə də qayıdacağı günün uzaqda olmamasına əminlik yaradır.

Kamran Məmmədov "dərd yuğası"nı sarıdqca neçə-neçə Xocalı ailəsinin başına gələn müsibətlər göz özüne gəlirdi. Dünya yola salmış el aqsaqqalının kövrekliyi də elə burlardandır. Onun Xocalıdakı son gecəsini xatırlamağa gücü çatmır. Amma düşmənə nifrətini də gizlətmir. Qisəsin qiyamətə qalmayacağına əmindi. Deyir ki, qırılmayan son ümidi sadəcə, təsəlli deyil, həm də qələbə calmağa ruh verir.

**Məhəmməd NƏRİMANOĞLU,  
"Azərbaycan"**